


Büyük İran ərazisinin dördəbiri çölliük və yaşanılmaz ərazidir. Yaşanılan yerlərdən 1/4-i, yəni 300 min kvadratkilometr böyük-lükda bir ərazi türklərin yurdudur. Bu Azərbaycan Cumhuriyyətindən dörd dəfə böyük, Türkiyənin isə 40%-i deməkdir. İran türkləri isə ölkənin təxminən üçdəbirini təşkil edir. Demək olar ki, 85 milyon əhalisi olan İranın 30-35 milyonunu türklər təşkil edir. Türkrlərlə yanaşı, 3 milyona yaxın kürd, tat, lor, gitər və taliş da türk dilindən istifadə edirlər. İranda yaşayan türklər əsasən 3 böyük sahədə yerləşirlər: 1) Azərbaycan ərazisi (İranın şimalı-qərbi), 2) Xorasan (İranın şimalı-şərqi), 3) Güney və mərkəzi türk yurdları.

Şimalı-qərb Azərbaycan ərazisi 170 min kvadratkilometr təşkil edir. Burada yaşayan türklər siyasi, iqtisadi və ictimai sahələrdə daha çox inkişaf etmişlər. İranda yaşayan türklərin 3/4-ü bu bölgədədir ki, bu da 25 milyon insan deməkdir. Təbriz şəhərinin 5 milyon əhalisi, bütövlükə Tehran şəhərinin isə 1/3-i türklərdir. Zəncandan qərbe doğru tarixi ərazi Azərbaycan, şərqə doğru Qəzvin, Qum, Tehran, Həmədan mərkəzi əyalətlər adlanır. Astara, Həşbər və Ənzəli şəhərləri türklərdən ibarətdir. Meşə və dağlarda isə talişlər yaşayır. Talişlər da kürdlər kimi türk dilini istifadə edirlər. Tehran, Kərəc, Səvə və Qum bölgələrində türklərlə yanaşı, farslar da məskunlaşmışlar.



ellərin adını çəkmək olar. Qeyd etmək lazımdır ki, İraqi-Əcəmde tatlar da türkəşərək türk milletinə daxil olmuşdur. Buna baxmayaq, qıpçaq və xələc türklərinin özünəməxsus ləhcələri qorunub saxlanılmışdır. Xələc türkçəsində danişan tayfalar Qum, Təfriş, Sələfçekan, Ərak şəhərlərində və kəndlərində yaşamaqdadırlar. Azərbaycanda türklərin 99%-i müsəlməndir.

Dediklərimizdən başqa, türkmen türkləri İranın şimalı-şərqi ərazilərində yaşayır. Onların ərazisi 23 min kvadratkilometr, sayıları isə 1 milyondan çoxdur və Türkmenistan, eləcə də Əfqanistan kimi ölkələrlə sərhəddir.

Xorasan türkləri isə 2.5 milyondan çoxdur və İranın Əfqanistan sərhədlərində olan Dərəgəz, Şirvan, Bochnurd, Nişabur, İsfayrin və Tərbətəheydəriyyə şəhərlərində yaşamaqdadırlar. Həmçinin Findirisk və Ramyan mahalının əhalisi də türkdür. Burada yaşayan əhalisi türkmen türkçəsi ilə Azərbaycan türkçəsinin qarışığından ibarət bir dildə danişır. İranın Xo-

İranda yaşayan türklər və onların coğrafiyası

Bu ərazilərdə isə türklər fars dilini bilirlər.

İranın şimal-qərbindəki türklərin formalşamasında əsas qədim türk ellərindən avşar, bayat, bəydilli, bayındır, qıpçaq və xələc türkləri üstünlük təşkil edir. Bunlarla yanaşı, təkeli, şamlı, zülqəder, varsaq, çəpəni, kəngərli, ayrim, qarapapaq, inanlı, usanlı, ispirli, qərogözlu, borçalı, ağıqoyunlu, qaraqoyunlu, rumlu, ustacılı və başqa

rasan əyalətinin türklərinin danışdıqları dil özəbək türklərinin dilinə yaxındır. Xorasan türklərinin təşkilində gərayı, teymurtas, ciğatay, cəlair, qarşiquzey, avşar, bayat, ustacılı, əcirli, kəngərli və qaragözlər tayfaları iştirak edirlər. Bunlar isə 52 min kv. kilometr ərazidə məskunlaşmışlar.

Güney və Orta İran türkləri. Bu türklər 5 tayfadan ibarətdirlər, qaşqaylar, xəmsələr, Xuzistan türkləri, Kirman türkləri, İsfahan türkləri. Qaşqaylar Fars, Çaharmahal bəxtiyarı, Kohkiluye və Buyurəhməd əyalətlərində, bir qismiləri isə Buşehr və Xuzistanda yaşayırlar. Onların tərkibində isə qayı, avşar, bayad və xələc tayfaları vardır. Xəmsələr fars əyalətinin şərqində, Usanlı və İnanlı tayfalarının tərkibindədir. Xuzistan türkləri isə İranın Ramhormoz və Şuştər şəhərlərində, ağaceri, avşar və lerki tayflarından ibarət olaraq yaşamaqdadırlar.

Kirman türkləri isə avşar və biçaqqı ellərindən ibarətdir və Baft, Sircan və Ciroft bölgələrində, orta İran türkləri isə Ərak şəhərinin güneyində, İsfahan şəhərinin yaxınlığında Feridən və Şadqan bölgələrində yaşayırlar və ümumən bayad elindəndirlər. Bu türklər çox qədim zamanlardan buraları özlərinə məskən etmişlər. Bunların məskunlaşdığı ərazi isə təxminən 65 min kvadratkilometrdir. Orta İran türklərinin dili demək olar ki, Azərbaycan türkçəsinin müxtəlif şivələrindən sayıla biler, ancaq fars dilinin təsiri buralarda daha güclü olmuşdur.

Təbiətcə zəngin olan Azərbaycan və digər türklərin yaşadığı ərazi zaman-zaman əsl türklər tərəfindən tutulmuş və hələ də bu gün özlərini türk hesab edərək yaşamaqdadırlar. Ərdəbil, Zəncan, Xəmsə, Əbhər, Tarum, Xürrəmdərə, Qəzvin, Həmədan, Əsədabad, Sunqur, Sava, Ərak, Zərənd, Qidar, Şəhri-kurd, İsfahan, Şirvan, Servilayət, Nişabur, Məşəd, Dərəgəz, Bochnurd, Daşlıburun, Tehran, Təbriz, Şəhriyar, Kərəc, Ləvasanad, Əhə, Urmiyə, Məşkin (Xiyav), Muğan, Germi, Biləsuvar, Aslandüz, Astara, Həşdər, Miyana, Qərəçimən, Culfa, Mərənd, Maku, Marağa, Xoy, Xudafərin, Kəleybər, Gərma-düz, Borand, Qaradağ və digər şəhərlər de-mək olar ki, türklərin çox yaşadığı şəhərlər-dəndir.

Ümumən Azərbaycan türkləri İranda apa-rıcı türklər hesab olunur və İran ərazisində yaşayan başqa türklər bunlara böyük qardaş gözü ilə baxırlar. İran deyilən ölkə çox sayıda türk toponimləri ilə tanınmaqdadır. Demək olar ki, bütün İran ərazisində türk yer, dağ və tayfa adlarına rast gəlmək mümkündür. Bu da qədim tarixə malikdir. Akketlər, lulubilər, quttilər, huri'lər, kasipilər, osetlər bu ərazilərde yaşayaraq öz izlərini buraxmışlar. Azərbaycan qədim Zərdüst inancına görə mü-qəddəs məkan kimi digər xalqlar tərəfindən ziyarətgah kimi istifadə olunmuşdur. Müxtəlif etnik tayfa və qövmələrin Azərbaycana gəlib yerləşmələri iltisəqli dilli xalqlarla yanaşı, çox uzun tarixi məsafə qət etmişdir. Nəhayət, Azərbaycan ümummədəniyyətinin tarixi inti-bahı dövrü, yəni XII-XIII əsrlərdən başlaya-raq, nəzəri əsaslarla üzə çıxmışdır.

(davamı növbəti saylарımızda)

Dr. Hüseyin ŞƏRQİDƏRƏCƏK.